



HACIQABUL

№ 04
(684)

28 fevral
2018-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

Bəşəriyyətə qarşı amansız cinayət *Xocalı faciəsindən 26 il ötür...*



1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Bu bəşəriyyət tarixinə qanlı yazılan bir gün idi...

Yaranışlarından türk düşmənciliyini özünə həyat amalı seçən, Azərbaycan torpaqları hesabına özlərinə dövlət quran ermənilər zaman-zaman xalqımıza qarşı dəhşətli cinayətlər törədib, azərbaycanlıları öz dedə-baba yurdlarından didərgin salıblar. Xalqımıza qarşı törədilən bu faciələrin ən dəhşətli isə Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim şəhəri üzərinə hücum etdi. Onun dinc əhalisinə misli görünməmiş divan tutdu. Şəhərdə qa-


lan 3 minə yaxın əhali insanlığa xas olmayan vəhşiliklərlə üzləşdi. Bu kütləvi qırğında 613 nəfərin həyatına son qoyuldu, 8 ailə tamamilə məhv edildi, 487 nəfər yaralandı, 1275 nəfər əsir

mətinləşdirilmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və dövlətçiliyimiz naminə qətiyyətli və müştəkkil mübarizəyə səfərbər etmişdir. Xocalı soyqırımının

ədətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanılır.

vində salınmış Şəhidlər Abidə Kompleksini ziyarət etdilər. Abidə önünə təngül dəstələri düzdülər.

Sonra tədbir şəhər Mədəniyyət Evinə davam etdirildi. Tədbir iştirak-



götürüldü, 165 nəfərin taleyi isə indiyə kimi məlum deyil.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkirdirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da

26 -cı ildönümünün anılması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək.

Xalqımız, o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılar Dağlıq Qarabağ münaqişəsinin

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Hacıqabul rayonunda Xocalı qurbanlarının anım mərasimi keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti və rayon fəalları rayonumuzun Dağüstü Massi-

çıları Mədəniyyət Evinin foyesində Xocalı hadisələrini özündə əks etdirən rəsm sərgisi və sərgi kompozisiya ilə tanış oldular. Rayonun mədəniyyət işçilərinin hazırladığı "Donmuş zaman" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında duyğulu anlar yaratdı.

"Hacıqabul"

Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir

Rayon Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, isteh-

sal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açaraq bildirdi ki, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi və diversifikasiyası, sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, eləcə də

müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün

Dövlət Proqramı"nda və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində regionlarda sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən birlikdə aparılmış və Hacıqabul rayonunda Sənaye Məhəlləsi yaradılmasının məqsədmüvafiqliyi barədə təkliflər verilmişdir.

(davamı səh. 2-də)



Haciqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir

(əvvəlki səh. 1-də)

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən Haciqabul rayonunda Haciqabul Sənaye Məhəlləsi yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə olunmuş, fəaliyyət göstərməsi üçün ayrılacaq 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye kateqoriyasına keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2017-ci il tarixli 657 s sayılı sərəncamı ilə Haciqabul rayonunun Atbulaq kəndində yerləşən 77K nömrəli qış otağından 20,0 (iyirimi) hektar torpaq sahəsi sənaye kateqoriyasına keçirilmişdir. Kateqoriyası dəyişdirilmiş 20,0 (iyirimi) hektar torpaq sahəsi Haciqabul rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2017-ci il tarixli 139 sayılı Sərəncamı əsasında icarəyə vermək hüquq ilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin daimi istifadəsinə verilmişdir.

Haciqabul rayonu Böyük İpək Yolu nəqliyyat dəhlizinin üzərində yerləşərək çox əlverişli nəqliyyat infrastrukturunu imkanlarına malikdir. Belə ki, Bakı şəhəri ilə rayon mərkəzi arasında məsafə avtomobil yolu ilə 113 km, dəmir yolu ilə 135 km təşkil edir. Eyni zamanda Bakı-Ələt-Qazax-Gürücün respublikası ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolunun 84 km-i, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin isə 72 km-i rayon ərazisindən keçir, habelə, Bakı-Ələt-Astara beynəlxalq avtomobil yolu vasitəsilə İran İslam Respublikasına çıxış imkanları mövcuddur.

Eyni zamanda Haciqabul rayonunda seramik üzülük divar və yer plitələri istehsal edən "Gilan Seramik" MMC, Haciqabul kərpic zavodu, asfalt istehsalı ilə məşğul olan "Muğan-1" MMC, Haciqabul Quşçuluq, Pirsaat Quşçuluq və bir sıra digər aqar və sənaye müəssisələri fəaliyyət göstərir. "Azərbaycan İnvestisiya Şirkəti" MMC-nin quş eti və yumurta istehsalı müəssisəsinin və "Haciqabul Green House" MMC-nin 17 ha ərazidə istixana kompleksinin tikintisi işləri davam etdirilir.

Haciqabul rayonunda yaradılması nəzərdə tutulan sənaye məhəlləsi də ölkənin sənaye potensialının inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olacaqdır.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infraqurstruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Sahibkarlığın inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan Niyazi Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Haciqabul Sənaye Məhəlləsində də bütün zəruri infraqurstrukturu dövlət tərəfindən yaradılacağını diqqətə çatdırıb. Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik talarlar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində

də 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Qeyd edilib ki, artıq "ATEF Sənaye Kompleksi" MMC Haciqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyatda alınmışdır. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə verəcək. Niyazi Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Haciqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev regionlarda özəl

bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infraqurstrukturu xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətindən danışıb, Haciqabul Sənaye Məhəlləsində tikiləcək infraqurstrukturu obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 kv m olan 4 istehsal sahəsi, 937,8 kv m sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə verəcək. Hazırda sənaye məhəlləsinin müvafiq infraqurstrukturu təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Haciqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməcxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.

Sahibkarlar Haciqabul Sənaye Məhəlləsinə maraqlarını ifadə edib, reallaşdırılmasını nəzərdə tutduqları layihələri barədə məlumat verib, ölkədə sahibkarlığın inkişafına, onlara yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.

"Haciqabul"

Xocalı rəsmlərdə



Rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Xocalı qisası səslər" adlı tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Mərkəzdə Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə tamaşa etmişdir. Sonra dəyirmi masa ətrafında tədbir davam etdirilmişdir. Sabirabad regional Mədəniyyət və Turizm İdarəsinin Haciqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov Xocalı faciəsi ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Sonra Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirilmişdir. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş şeir və rəsm müsabiqəsinin qalibləri Gənclər və İdman idarəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev Mərkəzinin direktoru



Şəhidin anım günü qeyd olundu

Şəhid Fərhad Süleymanov adına 3 saylı tam orta məktəbdə şəhidin anım günü qeyd edildi. İlk öncə Azərbaycan Respublikasının üçrəngli bayrağı meydana gətirildi. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin davamı şəhidin oxuduğu sinifdə keçirildi.

Məktəbin direktoru Zeynəb Nəbiyeva, Qarabağ müharibəsi veteranları ictimai birliyinin sədri, şəhidin əmisi oğlu Mehman Süleymanov, rayon Qarabağ Qaziləri İctimai Birliyinin sədri İntiqam Abdulov, rayon Təhsil Şöbəsinin metodisti Nəriman Ağayev, Qarabağ müharibəsi əlili Nemat Ağayev, Aprel döyüşlərinin iştirakçısı Rızvan Qarayev, 3 saylı tam orta məktəbin hərbi rəhbəri Elşən Heydərov, şəhidin ailə üzvləri, "Mədəni İrs" qəzetinin təsisçisi, məktəbin keçmiş müəllimi Mübariz Xəlilov, məktəbin müəllimi İbrahim Məmmədli şəhidin keçdiyi döyüş yollarından, onunla bağlı xatirələrindən danışırdılar. Sonra şəhid haqqında videoçarx nümayiş olundu. Tədbirin sonunda "Vətən naminə" İctimai Birliyinin fəxri üzvü Yaqub Teymurov məktəbin fəal vətənpərvər gənclərinə şəhid Fərhad Süleymanovun xatirəsinə həsr olunmuş "Vətən naminə" fəxri fərmanını təqdim etdi.



Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının

möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsirlərini göstərir. Aparılan islahatlar və şəffaf təhsil mühitinin formalaşması gənclərə geniş imkanlar açır. Bu imkanlar nəticəsində illərdən illə tələbə adını qazanan

Bu günün məzunu, sabahın tələbəsidir

məzunların sayı durmadan artır. Bunu rayonumuzun təmsalında da aydın şəkildə görmək mümkündür.

Bu günlərdə şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəb öz ənənəsinə sadıq qalaraq 2016-2017-ci tədris ilində məktəbin respublikamızın ali və orta ixtisas müəssisələrinə qəbul olmuş tələbələrini ilə maarifləndirici görüş keçirdi. Görüşdə məktəbin pedaqoji və şagird kollektivi, tələbə adını qazanmış ötən ilin məzunları və onların valideynləri iştirak edirdi. Görüşdə çıxış edən məktəbin direktoru Hüseyn İbrahimov tələbə adını qazanmaları

münasibətilə məktəbin məzunlarını təbrik edərək bu ilki onbirincələrin də onların yolunu qətiyyətlə davam etmələrini arzu etdi. Məzunlara təhsil həyatında uğurlar arzu edən Hüseyn müəllim onları hər zaman doğma məktəbimizdə görməkdən məmnun olduğunu, onlarla fəxr etdiyini bildirdi.

Görüşdə çıxış edən müəllimlər məzunlarla bağlı xoş xatirələri yada saldılar, şəərəllə başa vurduqları on bir illik məktəb həyatından söz açdılar.

Məzunlar bir-birlərini, onlara dərs deyən əziz müəllimlərini, doğma təhsil ocaqlarını görüb şad olmuş, hətta kövrəlmiş, xoş əhval-ruhiyyəyə köklənmişdilər. Çıxış edən məzunlar ölkəmiz-

də təhsilin inkişafına və gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək Vətənimiz və xalqımız üçün layiqli vətəndaş olmağa çalışacaqlarını qeyd etdilər. Onlar da öz növbələrində yaradılan bu şərait üçün minnətdarlıqlarını bildirmiş, tələbə həyatlarından, keçən bu illər ərzində həyatlarında yaşanan anlardan söhbət açmış, oxuduqları sahələr haqqında məlumat vermiş, bu il məzun olacaq öz davamçılarının suallarını cavablandırdılar və onlara öz tövsiyələrini çatdırdılar.

Məzunları hazırladıqları səhnəciklərlə, oxuduqları mahnılarla və sözlərdəki şeirlərlə qarşılayan şagirdlər də gələcəkdə tələbə adını qazanacaqlarını, bu yolda səylə çalışacaqlarını, məktəbimizin təhsil şəraitini həmişə olduğu kimi bundan sonrakı illərdə də yüksəldəcəklərinə söz verdilər.

Sonda məzunlar onlar üçün hazırlanmış çay süfrəsində görüşü davam etdirdilər, xatirə şəkilləri çəkirdilər.

Səadət Kərimova



nüllülər batalyonunun üzvlərinə məşələrdən, düzlərdən meyidləri yıqmaq üçün 3 gün vaxt ayrıldı. Bu müddət ərzində 200-dən çox meyidi məşələrdən yıqıb Ağdam məscidinə gətirdik. Burada meyidlər yuyulub kəfəyə bükülür, konserv zavodunun yaxınlığında Qarağacı qəbiristanlığında dəfn olunurdu. Ağdamda Qaraqaya postunun yaxınlığında Şelli kəndi istiqamətində daha çox meyidlər var idi. Bu meyidləri

Kamaz maşınlarına yıqıb Ağdam

bir böyük iş görməmişəm. O insanları bizim əzizlərimizdir, ana - bacılarımızdır, balalarımızdır."

II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan hərbi qulluqçu, kapitan Nazir Əliyevin həyat və döyüş yolu ilə maraqlanıq. Öyrənirəm ki, Xocalı soyqırımı zamanı əsrlərin dəyişdirilməsində, meyidlərin toplanıb dəfn olunmasında ürək yanğısı ilə iştirak edən Nazir 1992-ci ilin mart, aprel aylarında Şuşa rayonunun Qayıbalılar, Kərkicahan kəndləri uğrunda döyüşlərdə fəal iştirak edib. 1992-ci il mayın

Xocalı faciəsinin şahidi danışır

26 il öncə baş vermiş Xocalı faciəsini görənlərin, o anı yaşayanların, o faciədən sağ çıxanların həyatı bir faciəli romandır desək yanılmırıq

Rayonumuzda, hərbi şəhərcikdə Xocalı soyqırımının canlı şahidi yaşayır. Bu adam əslən Ağdam rayonundan olan II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan hərbi qulluqçu, kapitan Nazir Gümüşü oğlu Əliyevdir. Keçmiş döyüşçü Nazir Əliyevlə görüşüb söhbət etdik.

O, deyir:

"Xocalı faciəsi baş verəndə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdam rayonunda yerləşən könüllülərdən ibarət özünümüdfə batilyonunda xidmət edirdim. Həmin gecə eşitdik ki, ermənilər dörd bir yandan Xocalıya hücum edib. Təkcə onu deyim ki, həmin gün uşaqlardan tutmuş ahi yaşlı qadınlara, qocalara qədər ermənilər xalqımıza qarşı tarixdə analoqu olmayan insanlıqdan uzaq hər cür vəhşiliklər, işgəncələr verməklə onları xüsusən amansızlıqla öldürmüşdülər. Ermənilər həmvətənlərimizin başlarının dərisini soymuş, onları yandırmış, bədənindəki əzaları kəsmiş, ayaqlarını qatı məfillərlə bağlamış, əsirləri yanan ocaqların üstünə, buz parçalarının üstünə atmış və dilə gətirilməsi mümkün olmayan vəhşiliklər etmişdilər. Faciənin səhəri günü bizə-kö-

məscidinə gətirdik. Xocalı faciəsinin ilk günündə mərhun telereportyor Çingiz Mustafayev vertolyotla həmin əraziyə gəldi. O, ağlaya-ağlaya qətlə yetirilmiş uşaqları, qadınları, qocaları lentə alırdı.

Nazir Əliyev həmin günləri göz yaşları içərisində xatırlayaraq deyir ki, mən Xocalı faciəsi baş verən gün bir ananın 8 nəfər ailə üzvünün-övladlarının, qardaşlarının, həyat yoldaşının meyidlərini görərək donub qaldığımı, gördüyü dəhşətdənmi, heyrətdənmi, qorxudanmı havalanmaq dərəcəsinə çatıb ağlaya bilmədiyini görmüşəm. Mən məşələrdən həmvətənlərimizin meyidlərini yıqarkən onların üz-gözlərini, sifətlərini tanımaq hala salındığını görmüşəm, neçə meyidi donuzların ağızından alıb məscidə gətirmişəm. Belə dəhşətli, tükürpədən epizodlar yadıma düşəndə haldan-hala düşürəm. O gün rayonda keçirilmiş bir tədbirdə məndən xahiş etdilər ki, Xocalı faciəsinin şahidi kimi təəssürlərini ətraflı danış. Dedim: "Əvvəla o vaxtı səriştəsiz rəhbərliyin ucbatından millətimizin, xalqımızın başına müsibət gətirilib. Xocalıda biz məğlub olmuşuq, minlərlə həmvətənimiz məhv edilib, əsir götürülüb, itkin düşüb. Mənim yerimə hansı bir azərbaycanlı oğlu olsaydı, o cür faciəyə biganə qala bilməzdi. Orada mən ele


8-də Şuşa işğal olunduqdan sonra Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının tərkibində Zəngilan rayonunun Qazançı kəndində gedən döyüşlərdə iştirak etmişdir.

Həmin ilin sentyabr ayından etibarən Nazir Əliyev DİN Daxili Qoşunlarının I kəşfiyyat böliyyəsinin I kəşfiyyat təqiminin komandiri kimi Ağdamda uğrunda döyüşlərə atılmışdır. Ağdamda ağır döyüşlərin birində yaralanmış Nazir Bakı şəhərində DİN-nin qospitalında müalicə olunaraq 1993-cü il mart ayının əvvəllərində Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissəsinə göndərilmişdir. Nazir Əliyev 1993-cü il noyabrın 14-də könüllü olaraq DİN Daxili Qoşunların Ağdamda yerləşən hərbi hissəsinə gedir. Burada o, Ağdam, Füzuli bölgələrində, Horadiz uğrunda döyüşlərdə iştirak edir 1996-cı ilin iyun ayında yenidən Hacıqabuldakı hərbi hissəyə xidməti işə qayıdan Nazir Əliyev kapitan rütubəsində 2003-cü ildə ehtiyata buraxılmışdır.

Keçmiş cəsur döyüşçü, Xocalı faciəsinin şahidi Nazir Əliyev deyir ki, nə qədər gözəl günlər yaşasaq da o müdhiş günlər, o faciənin ağırlığı heç vaxt xatirimizdən silinməyəcək.

Nazim Fətixanoğlu

Musiqiyə həsr olunmuş ömür



Qısa arayış: Hüseynov Şakir Hüseynağa oğlu 1958-ci ildə Hacıqabul şəhərində anadan olub. 1970-1975-ci illər ərzində Şirvan şəhər Uşaq Musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır.

Musiqiyə böyük həvəsi onu 1976-cı ildə Asaf Zeynallı adına musiqi texnikumuna gətirmişdir. Texnikumu bitirdikdən sonra Hərbi Dəniz Donanmasında hərbi xidmət keçmişdir. 1983-cü ildə Şirvan şəhər Musiqi məktəbində tar ixtisası üzrə müəllimlik fəaliyyətinə başlamışdır.

1984-cü ildə məktəbin direktoru Nazim Kazımovun və məktəbdə qonaq olmuş bəstəkar Oqtay Quliyev və Ramiz Mirişlinin tövsiyyəsi ilə Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olmuşdur. 1988-ci ildə Konservatoriyanın Xalq Çalğı Alətləri Şöbəsinə tar ixtisası üzrə bitirmişdir.

1991-cı ildə Hacıqabul rayon statusu aldıqdan sonra rayonda yeni yaradılan musiqi məktəbində dərslər hissə müdiri təyin olunan Şakir Hüseynov, eyni zamanda müəllimlik fəaliyyətini də davam etdirmişdir.

İşlədiyi illər ərzində hər zaman çalışmışdır ki, musiqi mədəniyyətimizin inkişafı üçün gənc nəslin musiqi

ifadəliliyi qabiliyyətinin yüksəlməsinə nail olsun.

2001-ci ildən 2012-ci ilə qədər şəhər Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışmışdır.

2012-ci ildən hal-hazırda kimi Musiqi məktəbində tar ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirir.

Bu günlərdə şəhər Folklor klubunda uzun illər rayonun mədəni kütləvi həyatında səmərəli fəaliyyəti olan, şəhər musiqi məktəbinin tar ixtisası üzrə müəllimi Şakir Hüseynovun 60 illik yubileyi keçirildi. Yubiley təbrik edən rayon İcra Hakimiyyətinin məsul işçisi Elvin Şixəliyev, Sabirabad regional Mədəniyyət və Turizm Şöbəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, Şirvan şəhər musiqi məktəbinin direktoru Mübariz Dadaşov, A.Zeynallı adına musiqi texnikumunun direktoru Nazim Kazımov, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, şəhər Uşaq Musiqi məktəbinin müəllimi Aybəniz Ağayeva onun şəhərində mədəni həyatdakı rolundan, fəaliyyətindən sözlər dedilər.

Tədbirin sonunda Hacıqabul və Şirvan şəhər Uşaq Musiqi məktəbinin müəllimləri konsert proqramı ilə tədbirə rəngarənglik qatdılar.

"Hacıqabul"

Beynəlxalq ana dili günü qeyd olundu



Ana dili! Hər bir insanı Dünyaya gətirən müqəddəs bir varlığın dili, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran anamızın dili, soyumuzun, kökümüzün dili, əcdadlarımızdan qiymətli bir xəzinə kimi miras qalan, Vətənin bütövlü-

yü ilə odlanan Şəhriyarn dili, Vətən dilidir.

Tarixən çox böyük çətinliklə rastlaşan keşməkeşli yollar keçən ana dilimizin başı üzərində zaman-zaman qara buludlar oynasa da, xalqımız, həqiqi sənət fədailərimiz onu yaşatmış, bizə emanət etmişlər.

Fevralın 21 -də Navahı qəsəbə F.Həsənov adına 1 sayılı tam orta məktəbdə "Beynəlxalq ana dili günü-

nə" həsr olunmuş tədbir keçirildi. Tədbirdə ədəbiyyat dərnəyinin üzvləri və məktəblilər fəal iştirak etdilər. Məktəblilər əvvəlcə xorla Azərbaycan Dövlət Himni oxudular. X sinif şagirdi Həmid Zeynalova ana dili haqqında tədbir iştirakçılarna məlumat verdi.

Dilimizin qədim tarixi haqqında VIII sinif şagirdi Tamella Əliyeva danışdı və Tofiq Bayramın dil haqqında şeirini, XI sinif şagirdi Gülnar Babayeva isə xalq şairi Bəxtiyar Vahabzadənin "Ana dili" şeirini söylədi.

Tədbirdə VIII sinif şagirdləri ədəbi dilimizin incəliklərindən bəhs edən səhnəciklə çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilə bağlı söylədiklərindən nümunələr gətirildilər.

Tədbirin sonunda məktəbin dil - ədəbiyyat müəllimi çıxış edərək bildirdi ki, hamımız torpağımızı, Vətənimizi sevdikimiz kimi dilimizi də sevməli, göz bəbəyimiz kimi qorumalı, onun qayğısını çəkməliyik. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur.

Nayirə Gözəlova, Navahı qəsəbə 1 sayılı tam orta məktəbin dil-ədəbiyyat müəllimi



Unudulmayan görüş

Gündən-günə gözəlləşən və qüdrətli dövlətə çevrilən Azərbaycanın gələcək qurucuları olan bu günkü şagirdlərin dünyagörüşünü artırmaq, onları həyata hazırlamaq istiqamətində məktəblərdə görülən işlərin əhatə dairəsi genişdir. Bu işlərdən biri də tanınmış ziyallarla şagirdlərin görüşünü təşkil etməkdir.

Qarasu kənd tam orta məktəbində hər zaman bu kənddə doğulduğunu fəxrle qeyd edən yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Alik Rzayev ilə keçirilən görüş uzun zaman xatirələrdə yaşayacaq. Məktəbin dil-ədəbiyyat müəllimi N.Hüseynov səbəbkərin həyat və yaradıcılığı barədə geniş məlumat verdikdən sonra şagirdlərin ifasında jurnalistin qələmindən çıxan, eyni zamanda ona həsr olunan şeirlər səsləndirildi. Nümayiş olunan videoçarx və görüşdə dəvət olunan Şirvan şəhər musiqi məktəbinin şagirdləri tədbirə rəng qatdı.

Görüşdə iştirak edən rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev Alik Rzayevin həyatından, jurnalistlik fəaliyyətindən danışdı, söylədiyi fikirlər maraqla dinləndi.

Görüşün sonunda Alik Rzayev yazdığı kitablar, keçdiyi yollar şərəfindən, yaşadığı həyatın mənalı olduğundan danışaraq şagirdlərə yorulmaz, çalışqan olmağı, gördükləri işdən zövq almağı tövsiyə etdi və məktəb kitabxanasına kitablarını hədiyyə etdi.

Məktəbin direktoru Zərəngiz Abasova ürək sözlərini söyləyərək Alik Rzayevə məktəb kollektivi adından diplom və gül çələngini təqdim etdi.

H.Hüseynova, Qarasu kənd tam orta məktəbinin UBT rəhbəri



HACIQABUL

№ 04 (684) 28 fevral 2018-ci il

Ana dilim-doğma dilim



Rayon Mərkəzi kitabxanasının 23 sayılı Şorbaçı kənd kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Məktəbin müəllim və şagirdlərinin

iştirak etdiyi tədbirdə Beynəlxalq Ana Dili Günü'nün tarixindən, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçirdiyi inkişaf yolundan danışılmış, dilimizin qorunmasının və inkişaf etdi-

rilməsinin vacibliyindən söhbət açılmışdır. Çıxış edənlər həmçinin Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edərək bildirmişlər ki, bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına, dilimizin inkişafına qayğı ilə yanaşır. Beynəlxalq Ana Dili Günü'nün qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dilə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissi-ni daha da artırmaqdır. Tədbirdə şagirdlər ana dilimizə həsr olunmuş şeirlərlə çıxış etmişlər.


Maya Mehtiyeva,
rayon Mərkəzi Kitabxanasının
şöbə müdiri

2018-ci il mart ayı üçün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların qəbul günləri

	Vəzifəsi	Həftənin günləri	Saat
1	İcra Hakimiyyətinin Başçısı	I	15:00
2	İcra Hakimiyyəti Başçısının birinci müavini	II	14:00
3	Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	III	14:00
4	Başçının müavini-İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri	IV	14:00
5	Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanı ilə iş şöbəsinin müdiri	V	14:00
6	Memarlıq və tikinti şöbəsinin müdiri	VI	10:00

Qeyd: Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları:
(02120) 4-41-91, (02120) 4-41-58

Həyat və gözəllik şairi



Bu günlərdə məktəbimizdə böyük Azərbaycan şairi Molla Pənah Vəqifin 300 illik yubileyi ilə əlaqədar şairin həyat və yaradıcılığına həsr olunmuş "Həyat və gözəllik şairi" adlı ədəbi-bədii gecə keçirildi.

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Milli geyimli şagirdlərin ifasında şairin əsərlərindən parçalar, həyatına həsr olunmuş müxtəlif videoçarxlar nümayiş olundu. "Durnalar" şeirinin sözlərinə bəstələnmiş mahnı səsləndirildi. Şagirdlərin ifasında hazırlanmış ədəbi-bədii gecə, şagirdlərdə vətənpərvərlik və həyat eşqi kimi duyğuları bir daha oyatdı.

Afət Piriyeva,
şəhər 9 sayılı tam orta məktəbin
təşkilatçısı

Xocalı qisası çağırır bizi

Şəhər 9 sayılı tam orta məktəbdə 26.fevral -Xocalı faciəsi ilə bağlı ədəbi -bədii kompozisiya keçirildi.

Xocalı faciəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.- Tədbirdə şagirdlər tərəfindən Xocalı rayonunun coğrafiyasına, tarixi abidələrinə aid hazırlanmış video- carx nümayiş etdirildi. Dünya dahilərinin ermənilər haqqında söylədikləri fikirləri şagirdlərin dilindən eşidildi .

Şagirdlərin ifasında "Bir millətin səsi" və "Həsret" ədəbi-bədii kompozisiyası nümayiş etdirildi. Məktəbin tədris işləri üzrə direktor müavini S.Şirəliyeva və təşkilatçı A.Piriyeva çıxış edərək şagirdlərə Xocalı faciəsi, erməni vəhşilikləri barədə geniş məlumat verdilər .

M.Məlikova,
məktəbin coğrafiya müəllimi



Qan yaddaşımız

Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə olunması şəhər 10 sayılı tam orta məktəbin müəllim kollektivinin daim diqqət mərkəzindədir. Məktəbdə keçirilən tədbirlərdə Vətənin gözəlliyini, tarixini ifalarında canlandıran şagirdlər tariximizə yığcam ekskurs edirlər. Keçirilən tədbirlər Qələbə bayrağının tezliklə Qarabağ torpaqlarında dalğalanacağına dərin inanclarını şeirlərində ifadə edən məktəbli şagirdlər hər zaman belə tədbirləri "Şəhidlər ölməz, Vətən bölünməz!" kəlamı ilə yekunlaşdırırlar. 26 Fevral-Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə həsr olunmuş rayon üzrə şer müsabiqəsinin rayon turunda şəhər 10 sayılı tam orta məktəbin gənc müəllimi Nətvan Haqverdiyevanın şagirdi Mikayılov Sadiq Samir oğlu I yere layiq görülmüş və Diplomla təltif edilmişdir.

Əhalinin nəzərinə!

Rayon sakinlərinin nəzərinə çatdırılır ki, hər həftənin şənbə-bazar günləri şəhərimizdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir.

Yarmarka xalqımızın milli bayramı olan Novruz bayramı günlərində də davam edəcəkdir.

Elan

Qayıbov Qayıb Müseyib oğlunun adına verilmiş 176 sayılı həyətyanı sahənin Şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisensiya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200